

ƏDƏBİ DİLİN İNKİŞAFI

Azərbaycan Xalq Cümhuriyyətinin dil və təhsil siyaseti

Nuray Əliyeva

Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Naxçıvan Bölüşü İncəsənat, Dil və Ədəbiyyat İnstitutu, Naxçıvan. E-mail: naliyeva22@mail.ru
<https://orcid.org/0000-0003-0223-5199>

XÜLASƏ

Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin dil və təhsil sahəsində yürütdüyü siyaset, bu sahədə görünlən işlərin nticələri tədqiq olunmuşdur. Burada göstərilir ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən daimi dil və onun tədrisi məsələlərini diqqət mərkəzində saxlamış, bu sahələrə bağlı bir-birinin ardına müümən sənədlər imzalanmışdır. Həm Azərbaycan dilinin dövlət dilini kimi istifadəsi, həm də onun tədris prosesində geniş tətbiqi hökumət siyasetinin əsas sahələrindən biri olmuşdur. Azərbaycan dilinin dövlət dilini elan olunması, orta məktəblərdə ana dilinə ayrılan saatların çoxaldılması və nəhayət, Bakı Dövlət Universitetinin təsis edilməsi aparan siyasetin uğurlu nticələri idi. Qeyd olunur ki, bu dövrdə dilimizə rus dilinin çox güclü təsiri və rus dilində təhsil almış ziyahlarımızın ana dilini yaxşı bilməməsi, yürüdülən dil siyasetinin müəyyən qədər mane olsa da, AXC bu sahədə əsası işlər gördü.

ACAR SÖZLƏR

Azərbaycan Xalq Cümhuriyyəti, dil siyaseti, təhsil siyaseti, Bakı Dövlət Universiteti

MƏQALƏ TARIXÇƏSI

göndərilib – 07.05.2020
qəbul edilib – 22.05.2020

DEVELOPMENT OF LITERARY LANGUAGE

Language and education policy of the Azerbaijan Democratic Republic

Nuray Aliyeva

Doctor of Philosophy in Philology, Associate professor, Azerbaijan National Academy of Sciences Nakhchivan section, Institute of Art, Language and Literature. Nakhchivan.
E-mail: naliyeva22@mail.ru
<https://orcid.org/0000-0003-0223-5199>

ABSTRACT

The article examines the policy pursued by the Azerbaijan Democratic Republic in the field of language and education, the work done in this field, and the results they produce. It is shown here that from the day of its establishment, the Azerbaijan Democratic Republic has always focused on the issues of language and its teaching and a series of documents related to these areas have been signed. Both the use of the Azerbaijani language as the state language and its widespread use in the educational process have been one of the main areas of government policy. The proclamation of the Azerbaijani language as the state language, the increase in the number of hours devoted to the mother tongue in secondary schools, and finally the establishment of Baku State University were successful results of the policy pursued. It is noted that during this period, the strong influence of the Russian language on our language and the lack of knowledge of our native language by Russian-educated intellectuals to some extent hindered the language policy, but the ADR government has done great work in this area.

KEYWORDS

Azerbaijan Democratic Republic, language policy, education policy, Baku State University

ARTICLE HISTORY

Received – 07.05.2020
Accepted – 22.05.2020

Girls / Introduction

Azərbaycan xalqı qədim tarixə və zəngin mədəniyyətə malikdir. Məhz bu cür zangılık imkan yaratmışdır ki, bölgə daim özünməxssusluq ilə fərqlənsin, regionun lideri olsun. Burada formalşan görkəmli şaxsiyyətlər həmişə öz xalqının azadlığı, müstaqililiyi, inkişafı uğrunda mübarizə aparmışlar. Bu mübarizələrin nüticəsində 1918-ci ildə Şərqi demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Xalqımızın həm siyasi, həm də mədəni tarixində çox mühüm yeri və rolu olan bu hökumət az yaşamasına baxmayaraq, çox sahələrdə böyük işlər gördü, ölkəmizin bütün sahələrində müstaqil siyasetinin təmləmələrini qoydu. Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildə quruldu. Azərbaycan Xalq Cümhuriyyətində rəsmi dövlət işləri rus dilində aparılmışdır. 1918-ci il iyunun 27-də dövlət dili barədə bir qarar qəbul edildi. Bu işə o demək idi ki, hökumət dil masasmasına xüsusi önəm verir və dilin inkişafının uzunmüddətli bir proses olduğunu anlayırı. Hökumət anlayırı ki, dil masasının yalnız bu sahədə sonnaları izmələməq həll edilmir. Ona görə da onlar dilin tədrisini xüsusi diqqətdə saxlayır, dil siyasetini yaxşı tədris etməklə, gələcək nəsillərə müsbət mükəmməl öyrətməklə bu masalları özləri üçün vacib hesab edirlər. Bu baxımdan yeni yaranan hökumətin dil və onun tədrisi siyaseti bir-birinə paralel şəkildə hayata keçirildi. Cümhuriyyət hökumətinin qurucuları yaxşı bilirdilər ki, tədris masallarına diqqət yetirmədən uğurlu dil siyaseti aparmaq olmaz. Həmin dövrə Azərbaycan dilinin vəziyyəti nəzərə alınaraq imzalanan "Dövlət dili haqqında" ki qardaş məmərlərə müvəqqəti, dilimizi öyrənən qədər rus dilində danışmaq və verilirdi. Bu işə, əslində, o dövrün talibi idi. Çünkü həmin dövrə dövlət idarələrində çalışın məmərlər, demək olar ki, hamısı rus dilində təhsil almışdılar və Azərbaycan dilini yaxşı bilmirdilər. Bu problemi aradan qaldırmaq üçün hökumət məktəblərin milliləşdirilməsi, ana dilinin tədris saatlarının artırılması ilə bağlı mühüm sənədlər imzalanmışdır. Eyni zamanda orəb əlifbasında islahatlılara qarınmaq məsəlesi də dair diqqət mərkəzində idi. Təbii ki, bunlar qisa bir zamanda həll oluna biləcək problemlər deyildi, çünki məktəblərə ana dilini tədris edəcək mülliimlər çox az idi. Məhz bu problemlərin həlli istiqamətində görülən işlərin ən əhəmiyyətli Azərbaycanda ilk ali məktəb - Bakı Dövlət Universitetinin açılması idi. Universitetin açılması ilə bağlı parlamentdə aparılan müzakirələrdə da an çox mübahisə yaranan mövzu tədrisin hənsi dildə olacağı idi, çünki parlament üzvlərinin bir qismi bi-təhsil ocağının anla dilində tədrisə başlamasının torşforda kimi çıxış etsərlər də, ilə vaxtında bunun mümkün olmayacağı malum idi. Buna səbəb yuxarıda qeyd etdiyimiz kimi, dars demək üçün

Azərbaycan Xalq Cümhuriyyətinin dil sivasatı

Dil xalqın tarixini özündə yaşasdır. Tarixdə baş verən hadisələr dildə birbaşa olunur və dilə təsirsiz ötüşmür. Azərbaycan xalqının müxtəlif dövrlərə öz müstəqilliyi uğrunda apardığı mübarizə dil siyasetində də öz əksini tapırı. Çünkü hər bir xalqın mövcudluğunu şərtləndirən əsas amillərdən biri də onun dilidir. Ona görə də Şah İsmayıllı Xatai dövründən başlayan dil siyaseti sonralar da müəyyən fasılalarla davam etdirilmişdir. Nahəyat, 1918-ci ilədə Azərbaycan xalqının tarixinə yazılın şəhəfələr dilimizin də öz ləyiqli qiyamıtına əşrət yaratırdı. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına aydın idi ki, xalqın dilini inkişaf etdirmədən, onu dövlət dili kimi yüksəltmədən dövlətçilik işində uğur qazanmaq olmaz. Çünkü dil dövlətin əsas attributlarından biridir. Məhz ona görə də, Azərbaycan Xalq Cümhuriyyəti qurulan ilk gündən dil məsələsi hökumətin diqqət mərkəzində idi və yaradıldığı gündən təxminən bir ay sonra xalqımızın tarixinə ilk dəfə olaraq ana dilimizin dövlət dili kimi işlədirilməsinə aid rəsmi sənəd kabul olundu.

A.Axundov yazır: "Yeri galmişkan qeyd edək ki, "Dövlət dili haqqında" olan bu qarət hökumətin "Milli bayraq haqqında"nın 9 noyabr 1918-ci il tarixli qarşısından altı ay avval verilmişdir. Bu fakt Azərbaycan hökumətinin dövlət dili məsələsinə necə diqqət yetirdiyini aydın göstərir" [1, s.143]. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 17 iyun 1918-ci ildə Nazirlər Şurasının sadri Fətəli xan Xoyski olmaqla təsdiq edilən ikinci hökumət kabinetini iyunun 27-də bəla bir sanad imzaladı. Sənəddə qeyd olunmuşdur: "Dövləti lisan Türkəcə qəbul edilərk müvəqqət hökuməti müəssisələrdə rus lisanı istemələn müsəidə edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Qərarı (27 iyun 1918)"

Qeyd etdiyimiz dövrə ümumi vəziyyətə nəzər salsaq görərik ki, bu dövrə rus dilinin dilimizə çox güclü təsir və təzyiqi var idi. Azərbaycan dilinin lüğət tərkibi, demək olar ki, rus dili hesabına zənginləşirdi. Dilimiz Avropa dillərinə aid sözləri da bu dil vasitəsilə alırdı. Düzdür, artıq xeyli avvaldan dilimizin saflığı, öz daxili imkanları hesabına inkişafı uğrunda mübarizələr başlamışdı. Azərbaycanın müttəraqqi fikirləri ziyanlıları dilimizən nə qədər çatın vəziyyətdə olduğunu, yazılı dilla şifahı da arşında yaranan uğurumuru, sadə xalq və ziyanlıların bir-birini anlaşmaqdə çatılık çəkdiyini dərk edirildir. Ona görə də hala XIX əsrin sonlarından başlayaraq xalqın savadlanması, cəhalatın aradan qaldırılması işində dilin rolunu və əhəmiyyətini

anlayan ziyyalıları - Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Məhəmməd ağa Şahṭaxlı bu sahədə mübarizə aparmağa başlamışdır. Onların bu istiqamətdə xidmətləri danışmazdır. Məhə həmin ideoloji fəaliyyətin nəticəsi idi ki, Azərbaycan Xalq Cumhuriyyəti yarandıqdan bir ay sonra artıq dil haqqında bu cür önməli bir sənəd imzaladı. Lakin həmin dövrdə yüksək vəzifələri tutan məmurlar, Azərbaycanın görkəmləri ziyyalılarının əksriyəti Rusiyada təhsil almışdır. Ona görə da onların bir çoxu Azərbaycan dilini ya bilmirdi, ya da çox zəif bilirdi. Yeni hökumət bu vəziyyətdən çıxış yolunu məmurlara Azərbaycan dilini öyrənənə qədər müvəqqəti olaraq rus dilində danışmaga icazə vermişdir. Ölkədə birdən-birə Azərbaycan (Türk) dilinə keçidin yaradacağı problemləri nəzərə alaraq, hökumət bu qərarında mahkəmə, idarəciliğin və başqa sahələrdə müddət rus dilinin işlədilməsini möqəbul sayırdı.

Azərbaycan (Türk) dilinin dövlət dili elan olunduğu bu qərardan sonra Azərbaycan Xalq Cumhuriyyətinin Daxili İşlər Naziri Behbud xan Cavanşir "Azərbaycan" qəzeti nə verdiyini müsahibədə dövlətin dil siyasetinin əsaslarını belə şərh etmişdi: "Azərbaycan müəssisələrində rus dilinin işlədilməsi hazırlıkräk dövrün zorurətindən irəli gelir. Əlbəttə, bu çox davam etməyəcəkdir. Yüksək vəzifədə işləyən və Türk dilini bilməyən məmurlar uzun müddət işləya bilməyəcəklər. İki ilən sonra Azərbaycanın bütün müəssisələrini milliləşdiriləcəkdir. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməməkdən ötrü bizim dili öyrənməli olacaqlar" [2, s.72].

"Dil haqqında" imzalanan bu ilk qarar yeni yaranmış dövlətin dil siyasetinin əsasını taşkil edirdi və artıq hökumətin dil məsələsində hansı yolu işləyəcəyin göstəricisi idi. Azərbaycan Xalq Cumhuriyyəti yaşadığı iki ilə yaxın vaxt ərzində bu məsələ daim diqqət mərkəzində olmuş, dil haqqında bir-birinin ardınca müxtəlif sənədlər imzalanmışdır.

"27 dekabr 1918-ci ildə AXC hərbi naziri Səməd bay Mehmandarovun 34 sayılı əmri ilə Azərbaycan (Türk) dili ordu da dövlət dili qəbul edilmişdi. Bununla bağlı, hərbi nazir ordu xidmət edən, lakin dövlət dilini bilməyən zabitlər qarşısında belə bir tələb qoydu ki, bir ay müddətində, heç olmasa, komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənərlər və asgərlərə Azərbaycan dilində komanda versinlər. Bir ay müddətində bu tələbi yerinə yetirə bilməyən zabitlər döhrələr ordudan xərç edilmişdir idilər" [2, s.73]. Məlumdur ki, hər hansı bir dilin inkişafı onun dövlət idarələrində işlənməsindən, rəsmi yazılmaların həmin dildə aparılmasından bilavasita asılıdır. Ona görə da orduda dilimizin tətbiqi, dili bilməyənlərin onu ən azı komandanları azərbaycanca vərə biləcək qədər öyrənməsi çox əhəmiyyətli idi. Bu işi hayatı keçirə

bilmək üçün isə həmin əmrəndən sonra orduda kurslar yaradıldı və kurslara təcrübəli mütəxəssislər cəlb olundu.

O dövrün hərbi naziri S. Mehmandarov orduda dilimizdən istifadə olunması məsələsinə xüsusi diqqətdə saxlayır. "Onun əmri ilə hərbi qulluqçular arasında salamlaşma Azərbaycan dilində və azərbaycanlıların salamlaşma ənənələrinə uyğun aparılmışdı" [2, s.191]. 1919-cu il fevralın 11-də Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının Qərarı ilə Azərbaycan ordusunun müəyyən dəyişikliklərlə milli üslubda hazırlanmış yeni geyim forması və Azərbaycan (Türk) dilində süvarı nizamnaməsi də təsdiq edildi.

Azərbaycan Xalq Cumhuriyyətinin təhsil siyaseti

Məlumdur ki, dili inkişaf etdirmək üçün təhsil müəssisələrində ana dilinin müəkkəməl şəkildə tədris olunması on vacib şərtidir. Bu dövrədə Azərbaycanın təhsil sistemində çox ciddi problemlər var idi və onların aradan qaldırılması üçün dövlət müəyyən tədbirlər görürdü. Bu sahədə görülən işlərdən ən əsası 28 avqust 1918-ci ildə imzalanan qarar oldu. Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının Qərarında nəzərdə tutulurdu ki, "1-ci və 2-ci dərəcə ibtidai təhsil müəssisələrində tədris ana dilində aparılsın. Orta təhsil müəssisələrinin bütün siniflərində digər dillərdə (erməni və rus) tədris lağv edilsin. Həmin siniflərdəki ana dilini bilməyən uşaqlar üçün paralel şöbələr açılsın. Həmin şöbələrdə tədris rus dilində aparılsın, lakin dövlət dili elə həcmədə tədris olunsun ki, iki il sonra bütün şagirdlər Azərbaycan (Türk) dilində təhsilsə keçələrlər. Orta təhsil müəssisələrinin 5-ci sinifindən etibarən isə şagirdlər həmin tədris müəssisələrinin kursunu bitirəndək tədris rus dilində aparılsın; bununla yanaşı Xalq Maarif nazirinə bir vəzifə olaraq tapşırılsın ki, orta təhsil müəssisələrinin bütün siniflərində Azərbaycan (Türk) dilinin artırılması həcmədə tədris olunmasına nəzarət etsin" [6, s.36].

İmzalanan sənədlərə görə, Azərbaycan Xalq Cumhuriyyətinin siyasetinin əsas istiqamətlərindən biri da təhsil sahəsində milliləşdirməni həyata keçirmək idi. Həmin dövrdə dilin vəzifəyi, rus dilinin dilimiz üzərində güclü təsirini nəzərə alsaq, bu işin isə qədər çətin olduğunu və qısa bir zamanda həll oluna bilməyacığını hökumət də başa düşürdü. Lakin "Aşağı və ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında" qərar da onu göstərir ki, AXC hökumətinin uzaqgörünliyə yürütdüyü dil siyaseti planlaşdırılmış şəkildə həyata keçirilirdi. Tam şəkildə həlli bir neçə il sonraya planlaşdırılmış bu məsələdə aydın idi ki, birdən-birə

nəticə əldə etmək mümkün olmayacaq, lakin tədricən məktəblərdə qeyri dillərdə tədrisi ləğv edərək, Azərbaycan dilinin artırılmış həmdə şagirdlər öyrədilməsi müyyən müddət sonra öz nticəsini verəcək və öz dilini mükməmməl bilən gənc nəsil yetişəcəkdi.

1918-ci il noyabrın 13-də Azərbaycan Xalq Cümhuriyyəti yuxarıda danışdırımız qərara dayisiliklər edilməsi haqqında yeni bir sənəd imzaladı. Bu sənədə əsasən bir orta təhsil müəssisəsi olan şəhərlərdə Azərbaycan dilinin genişləndirilmiş həmdə keçiləmisi ilə təhsil rusca aparılır, bir neçə orta təhsil müəssisəsi olan şəhərlərdə isə məktəblərin bir hissəsi millilişdirilir, qalanında isə Azərbaycan dilinin genişləndirilmiş həmdə keçiləmisi ilə təhsil rusca aparılır. Sonadə müsəlman uşaqlarının millilişdirilmiş məktəblərdə təhsil alması nəzərdə tutulur, Azərbaycan dilini heç bilməyan uşaqların isə Xalq Maarif nazirinin xüsusi icazəsi ilə rusca təhsil almağına icaza verildirdi.

Azərbaycan Xalq Cümhuriyyətində əlifba məsələləri

Məlumdur ki, Azərbaycanda uzun əsrlər boyu dilimizin qayda-qanunlarına uyğun gəlməyən, tədrisində saysız-hesabsız çatınlıklar, nöqsanlar meydana çıxaran ərab əlifbasına qarşı mübarizələr davam etmişdir. Başda M.F.Axundzadə olaqlı görkəmli şəxsiyyətlərimizin əksariyyəti bu əlifbanın dilimizin inkışafına mane olduğunu görürdülər və onun üzərində islahat aparılması, dəyişdirilmesi üçün çalışırdılar. Azərbaycan dilinin inkışafının dönüş noqtası sayılan 1918-1920-ci illərdə, yəni Azərbaycan Xalq Cümhuriyyət hökumətinin yaranması və yaranan kimi dilimizin inkışafı uğrunda fəaliyyətə başladığı dövrə bu məsələ da diqqətdən konarda qalmamışdır. Belə ki, 1919-cu il martın 21-də AXC Nazirlər Şurası "Ərab əlifbası islahati üzrə komissiyanın yaradılması haqqında" [3, s. 19] qarar qəbul etdi. Qardaş AXC 3-cü hökumət kabinetində Xalq Maarif naziri Nəsib bay Yusifbəyliyə təpsirilirdi ki, hökumətin nümayəndəsi Xudat bay Məlikəslanovla birlikdə ərab əlifbasında islahatlar aparmaq üçün xüsusi komissiyani təşkil etsin və baxılmasına üçün Nazirlər Şurasına təqdim etsin. Bununla yanaşı "18 sentyabr 1919-cu ilə Xalq məktəblərinin kitabxanaları üçün Türk dilində döşəliklər əldə edilməsi üçün 1 milyon manat ayrılmazı haqqında Azərbaycan Respublikası Parlamentinin Qanunu qəbul edildi" [6, s. 155]. Təbii ki, bu qarar Azərbaycan dilinin tədrisi işini daha təkmilləşdirir və şagirdlər öz dillərində oxumaq üçün geniş üfüqlər açırı. Haqqında danışdırımız qarşolların hamısı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Nazirlər Şurası tərəfindən qəbul olunmuşdur.

Bakı Dövlət Universitetinin yaranması və burada tədris dili məsələsi

Parlament üzvlərinin dila münasibətini daha çox onların Bakı Dövlət Universitetinin hansı dilda açılması məsələsi müzakirə olunan zaman Görürük. Belə ki, müzakirələrdə iştirak edən deputatların çoxu universitetin Azərbaycan dilində açılması tərəfdarı kimi çıxış etmişlər. "Bu məsələ bir neçə ay Azərbaycan Parlamentinin iclaslarında qızığın mübahisəyə səbəb olmuş və dəfələrlə bu haqda mübahisələr getmişdir. Buna da səbəb dərs demək üçün yüksək ixtisaslı, hazırlanmış milli kadrların olmasına səbəbindən universitetin rus dilində açılmasının nəzərdə tutulması idi" [4, s.9]. Parlament 21 avqust 1919-cu il tarixli altıñıncı iclasında bu məsələ müzakirə olunmuşdur. Qeyd etdiyimiz kimi universitetdə təhsilin rus dilində tədrisi bir sıra məclis üzvləri tərəfindən etirazla qarşılanmışdır. Bu məsələ ilə bağlı M.Ə.Rəsulzadə həmin iclasdakı sonda alıqışları müşayiət olunan çıxışında demişdi: "Əlbəttə, yaxşı olardı bu fənn ocağı, bu elm mənbəyi öz lisaniımızda ola idi və orada ki, professor və müdərris Türkə töriyə verəydi... Mətəssüf felən bunu tətbiq etmək, böylə bir fənn ocağı açmaq imkən bızdə hələlik yoxdur. Ülüm və finunun darülfünundən rusca tədris edilməsinə göldikdə, əlbəttə, biza söyləyə bilərlər ki, vaxta ki darülfünun milli olmayıacaq, orada keçirilən dərslər Türkə olmayıacaq, bu suradə tələbələrimizi xarici məmələkatlara göndərib, bu suradə təhsil etmələri mümkündür. Bu doğrudur. Fəqət nəzərdə tutmalıdır ki, məmələkətimizin elm və fənnə ola ehtiyacının bu yol ilə təminini mümkün deyildir... Vəqtilə bu darülfünun get-qedə milliləşəcək. Bununla bərabər orada Türk dili ümumi suradə məcburi olaraq keçiləcək və öyrəniləcəkdir. Rus və ya əcnəbi bir lisanda təhsil etdiyin bir elmi öz dilində ifadə edə biləcəksən" [4, s.8].

Parlamentin sosialistlər fraksiyasından olan Səmədəga Ağamalioğlu öz çıxışında demişdi: "Sonra bir vacib məsələ var, deyirlər ki, türkün öylə qüvvətli dili yoxdur ki, onun darülfünunu olsun. Əvvəlcə dili qüvvətləndirib, sonra darülfünün açmaq lazımdır. Darülfünun olmasa dil də qüvvətənənəyəcəkdir. Darülfünün olan yerdə dil də böyükü. İndirirəm ki, revolusiyanın avval dil bilmeyənlər simdi yavaş-yavaş məcbur olub dil öyrənib, öz köçünü sudan çıxarı. Xülasa, bizim fraksiyamız o fikirdədir ki, gərkət darülfünün açılması, bunun vaxtı, məqamı golmuşdur və güman edir ki, parlaman da buna zidd getməz" [5, s.8].

Universitetin açılması ilə bağlı qanun müzakirə olunan zaman "Əhrar" fraksiyasından Abdulla bay Əfəndizadə təkif edir: "Bizim fraksiya program göstərir. O ölçüdə, o dərəcədə olsun ki, Türk dilinə, türkçə elmə və fənnə o dərəcədə dərəcə olsun

ki, darülfünunu bitirmiş kişilər edadılarda tədris etdikləri zaman öz dilində ixtisası olduğu şeyləri asan vəchlo hər kəs keçə bilsin. Matlob budur. Türk dili məcburi olmaqla o dərəcə oxunsun ki, fənn istilahalarını ixtisas olduğu dörsən tədris edə bilsin” [5, s.14]. Lakin M.Ə.Rəsulzadə bunun həmin dövr üçün mümkün olmadığını öz münasibətində belə bildirir: “Təbi bililəriniz, bu “Əhrar” fraksiyası tərəfindən edilən arzu matlob bir arzudur. Bütün fakültələrdə türkçə alınması qeyd olunduğu zaman bu arzu zənn edirəm eyni məqsuddır. Bu əlavə edilmiş arzunu parlament bir arzu olaraq qəbul edə bilər. Fəqət yeni maddə kimi qanuna qeyri-müəyyən qoymaq mümkün deyildir. Bu bir arzu olaraq qəbul edilir” [5, s.14].

Parlamentin həmin iclaslarında çıxış edən, demək olar ki, bütün üzvlərin arzusu universitet Azərbaycan dilində açılması idi. Lakin deyilənlərdən də aydınndır ki, bu, həmin dövr üçün mümkün deyildi, cünki bu dildə tədris etmək üçün mütəxəssislər yox dərəcəsində idi. Ona görə də ilk mərhələdə Bakı Dövlət Universiteti rus dilində tədrisə başladı. Təhsilin hansı dildə olmasından asılı olmayaq, bu elm ocağının Azərbaycanda elmin, təhsilin iñiqşafında rolü danılmazdır. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu universiteti yaratmaqla Azərbaycan tarixinə bir dəha öz adını “qızıl hərflər”la yazardı. Bu universitet Azərbaycanda ziyalılarının, alimlərin, mülliimlərinin və bir çox başqa sahələrdə ixtisaslı kadrların yetişməsində bir mayak rolu oynadı və müstəsna xidmətlər göstərdi.

Parlamentdə dil və təhsil məsələləri

7 dekabr 1918-ci ildə AXC Parlamentinin ilk iclası keçirilmişdir. Parlament iclaslarının stenogramları göstərir ki, birbaşa dil məsələsi ilə bağlı burada heç bir məsələ müzakirə olunmamışdır. Bu məsələ ilə bağlı A.Axundov Milli Arxiv İdarəsi rəisiinin rəsmi məlumatına əsaslanaraq yazar: “Dövlət arxivlərində saxlanan, dövlət dili haqqında məlum olan ilk sənəddə – 1918-cil il iyun ayının 27-də AXC hökuməti tərəfindən qəbul edilmiş qorarda Azərbaycan (Türk) dili dövlət dili kimi elan edilmişdir. Sonra parlamentin fəaliyyəti zamanı belə bir məsələ qaldırılmışdır. Demək istəyirəm ki, qanun səviyyəsində dil haqqında elə bir qarar qəbul edilməyib. Lakin o zamanlar Azərbaycan (Türk) dili adlanan ana dilimizə məclis məbusları, başqa sözə, parlament üzvləri vaxtaşırı münasibət bildirirdilər” [1, s.145].

AXC hökumətinin dil haqqında imzaladığı sənədlər göstərir ki, o dövrdəki vəziyyəti nəzərə alaraq hökumət müəyyən manada rus dilinə güzəştə gedir, onun Azərbaycan dili ilə paralel işlənməsinə müvəqqəti olaraq şərait yaradırdı. Universitetin hansı dildə açılması ilə bağlı müzakirələrdən də görürük ki, bu həmin dövr üçün bir

növ zərurət idi. Başqa cür mümkün də deyildi. Dilimizin rus dili qarşısında güclənməsi, ziyanlılarımızın bu dili həmin dildə tədris edə biləcək səviyyədə öyrənməsi üçün yeganə çıxış yolu bu idi. Ona görə də hökumət dilimizi öyrənməsi işinə ibtidai məktəblərdən başlamışdı və nəzərdə tutulurdu ki, bir neçə ildən sonra artıq öz dilimizdə təhsil almış savadlı kadrlar yetişəcəkdir. Lakin eyni sözləri parlamentin dili haqqında demək olmaz. Çünkü, “Parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkçəsi idi. Qeyri-yerli parlament nümayəndləri çıxışlarını rus dilində olmasına təkif etdi” parlamentin iclaslarından birində bu məsələ müzakirə olunmuş və bu xüsusda qarar qəbul edilmişdir. Qarara əsasən parlamentin rəsmi dil Azərbaycan türkçəsi elan olunmuş, digər millətlərin nümayəndlərinin öz çıxışlarını rus dilində etmələri məqbul hesab edilmişdir. Bununla belə, rəsmi dövlət sənədlərinin hamisi dövlət dilində tərtib edilirdi” [1, s.150]. Parlament üzvləri öz çıxışlarını ana dilində qurur, bu dil parlamentdə geniş istifadə olunurdu. Tamamilə başqa massalələrə hasr olunmuş iclaslarda belə yeri göldükəcək məsələsinə toxunulur, bu sahədə görülen işlər haqqında geniş məlumat verilirdi. N.Cəfərov parlamentin dilindən bəhs edərkən yazar ki, M.Ə.Rəsulzadə keşfiyyət dərhal cavab verib deyir: “Yaxşı oları ki, bu elm və mədəniyyət mənbəyi türkçə olaydı. Fəqət, hələlik bər məmən və degildir. Fəqət, bər məmən heç vəqf və heç kəsi özgə dildə də olsa darülfünun aqmaqdən daşındırmamışdır, daşındırammaz da... Kravchenko “rus-tur” deməkə bizi qorxudamadı... Bundan əlavə, məlumunuzdur ki, darülfünun açılan gündən milliləşdirmə binövərasi qoymuluyor. Darülfünunda türkçə tədris ediləcək və tələbələrimiz türk mühiti içərisində öz millətinə yaxın olacaqdır” [7, s.2].

Parlament iclaslarının stenogramlarının mətnini araşdırın zaman görürük ki, dilimiz, onun iñiqşafı, dövlət dili kimi geniş istifadəsi üçün nə etmək lazımlı olduğu haqqında məclis üzvlərinin fikirləri burada tam aydın şəkildə özəksin tapmışdır. Məclisin 14 avqust 1919-cu ildəki altmış beşinci iclasında “Sülh məhkəmələri haqqında” qanunun müzakirəsi zamanı Rza bay Ağabəyov deyirdi: “Qayda budur ki, mətni sudlar gorək o dildə ola ki, cəməat onu başa düşə. Təsəssülər olsun ki, bizim sud işlərimiz yənə rus dilində gedir. Bu barədə deyəcəklər ki, türkçə işləri aparmaga adamlarımız yoxdur. Amma bilmək lazımdır ki, hökumət Gəncədə olanda böylə qorar var idi ki, dəftərxana işləri rusca olsa da dəmirçilər türkçə olsun, halbuki, rus məmərlərinin oxusunu köhnə qulluqlu olduqlarından yənə əsli qayda ilə perevədik vəsaitəsilə dənmişdir. Deməli matlob odur ki, təhrirat türkçə çatın isə lakin türkçə dənmiş mömkündür. Buna də biz cəhd etməliyik” [4, s.413].

Ümumiyyətlə, parlamentdə Azərbaycan dilinin istifadəsinə xüsusi əhəmiyyət verilmişdir və yalnız başqa millətlərdən olan nümayəndlərin rus dilində dənmişmasına

icazə verilirdi. Hətta öz dillərini yaxşı bilməyen azərbaycanlı nümayəndələrdən da Azərbaycan dilində çıxış etmək tələb olunurdu. Parlament üzvlərindən Şəfi bay Rüstəməylinin çıxışında oxuyur: "Parlamanda çox mühüm məsləhlər olubdur ki, istəmişik qeyri məllətlər də bilsin. Lakin gənə türkəcə danışmışaq. Bizzət elə bir ittifaq olmamış ki, bizim tribünadan rusca söz söyləsiniz. Biz garak öz qaydamdan danışaq; sabah bu qəzətdə olacaqdır, buna hər kəs qəzətdən öyrənə bilər. Bunun üçün mən türkəcə danışmaq tərəfdarıyım" [4, s.341].

Çıxışların öz dilimizdə olmasına, sənədlərin öz dilimizdə oxunmasına dair tələblər, demək olar ki, parlament üzvləri tərəfindən alqışla qarşılıqlılaşmışdır. İlk iclasdan birində məclisin ünvanına Gürcüstanın gələn təbrik telegramı oxunun zaman Məmməd Əmin Rəsulzadənin yerindən: "Man təklif edirəm ki, bundan belə parlamentə gələn teleqraflar qabaqcə türkçəye tərcümə edilib oxunmalı və lazımlı galorsa, rusca da oxunsun. Burası Azərbaycandır. Lisanı rəsmimiz Türkdür" deməsi də dili ona qayğıının və diqqatın bir nümunəsi idi [5, s.62].

Yalnız müstəsna hallarda və səbəbini göstərmək şərti ilə məclis üzvlərinin ümumi razılığı ilə parlamentdə rusca çıxışa icazə verilirdi. Məsləhət: 25 fevral 1919-cu il. Məclisinin on altıcı iclasında "Hərbiyyə nazarıntısını qanun layihəsi"nin müzakirəsi zamanı sədr Həsən bay Ağayev deyir: "Söz Qara bay Qarabəyovundur. Bir də arz etməliyəm ki, hərbiyyə nazirimiz həyatının qismi-əzəmini Rusiya daxilində keçirdiyindən və maruzədə bir çox xüsusü istilətlər olduğundan, onları türkəcə deməyə qadır deyildir. Ona görə özü rica edir, mən da öz tərəfimizdən təvəqə edirəm bu günlüyü istisna olaraq izin verəniz mətbətinə rusca söyləsin. Çünkü mətbət əhəmiyyətliidir və Türk dilində mühüm mətbətlərə izah edəməyiçəkdi" [5, s.133]. Məclis üzvləri istisna hal kimi onun bu təklifi ilə razılıqlar və nazırın rus dilində çıxış etməsinə razılıq verirlər.

Lakin bəzi hallarda issa belə təkliflər etirazla qarşılıqlısan. Bir çox qanun layihələri Azərbaycan dilində olmadığı üçün müzakirə olunmamayaq geri qayıtarılar, məclisə gələn rusca ərizələr, müraciətlər rus dilində olduğu üçün onlara baxılmırı.

Dövlət dilində olmayan sənədlərin üstündə parlamentin sədr müavini Həsən bay Ağayev, adətən, belə bir məzmundu dərkənar gəryurdur: "Ərizə türkəcə lisanda olmadığı üçün əncamsız qalır". Parlament iclaslarının mətnlərinən, təhsilli bağlı imzalanan sənədlərdən görtirdiyimiz nümunələr həmin dövrə dilimizin vəziyyəti haqqında bizdə aydın təsəvvür yaradır və əsrlər boyu davam edən işğalların və tacavüzünən acı nəticəsinə göz öbüñə sərir.

Nəticə / Conclusion

Buradan rus dilinin uzun bir dövr hegemonluğu nəticəsində dilimizi sixışdıraraq onun istifadəsini nə darəcədə mahudlaşdırıldıqını aydın şəkildə görür, xalqın ziyyə övladlarının öz dillərində yaxşı danışmamasını, fikirlərini bədil ifadə edə bilməsəmisi təsəssüf qeyd edirik. Lakin bənünənlər eyni zamanda o dövr hökumət nümayəndələrinin, deputatların bu məsələyə həssas münasibətini, artıq rus dilinə güzəştə getməklərini, öz dillərini necə himayə altına aldıqlarını da göstərməkdədir.

Əsası və taməli arşın avvalında – 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin dövründə qoyulan böyük "azərbaycanlılıq" ideyası öz tarixi, qanunayğun varisiçəgə, suveren, demokratik Azərbaycan Respublikasının timsalında tapmışdır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddəli fəaliyyətinin zəngin anonalardından istifadə etmiş və bu tarixi varislıq üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır. Bu dövlət artıq dünya miqyasında öz dilini mühafizə edir, inkişaf etdirir, ən yüksək səviyyədə istifadə edərək milli təhsil konsepsiyasını da həyata keçirir.

Istifadə edilmiş ədəbiyyat / References

- Axundov A. (2009). Xalq Cümhuriyyətində dil məsələləri. Azərbaycan Xalq Cümhuriyyəti (Ədəbiyyat, dil, mədəni quruculuq). Bakı, Qoliot Qup QSC. 336 s.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. (2004). 2 cild. I cild. Bakı, Lider. 440 s.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. (2005). 2 cild. II cild. Bakı, Lider. 472 s.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). (1998). Parlament (Stenografiq hesabatlar). 2 cild. I cild. Bakı, Azərbaycan nəşriyyatı. 976 s.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). (1998). Parlament (Stenografiq hesabatlar). 2 cild. II cild. Bakı, Azərbaycan nəşriyyatı. 992 s.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). (2018). Təhsil siyaseti (sənədlər toplusu). Bakı, Elm və təhsil. 468 s.
- Cəfərov N. (2018). Milli parlamentdə milli dil təsəssübüçüliyi. Ədəbiyyat qəzeti, 26 may, s.2-3.